

Bakı Slavyan Universiteti
(Bakı şəh., S.Rüstəm küç., 33)

İNGİLİZ VƏ AZƏRBAYCAN XALQ NAĞILLARININ DİLİNĐƏ “İNAM/İNANC” METAKONSEPTİ

Açar sözər: Azərbaycan dili, metakonsept, teonim və demonimlər, xristianlıq, İslam və bütürastlıq

Ключевые слова: азербайджанский язык, метаконцепт, теонимы и демонимы, христианство, ислам и язычество

Key words: Azerbaijani language, metaconcept, theonym and demonim, Christianity, Islam and paganism

İngilis və Azərbaycan xalq nağıllarının dilində verballaşma qazanmış “Inam/Inanc” metakonseptinin reallaşma strukturu, yəni həmin makrokonsepti təşkil edən mikrokonseptlərin daxili strukturlaşması monoteizmdən qaynaqlanan ortaq cəhətlərə malik olduğu kimi, eləcə də İslam və xristianlıq dininin yetərinə fərqlənən doqmalarına istinad edən müxtəlifliklərə də malikdir. Bu baxımdan biz, Azərbaycan xalq nağıllarının dilindəki bilavasitə “Islam” konseptsferasına daxil olan leksik vahid və ifadələri (məsələn, molla, kəbin, namaz, sübə namazı və s.) və xristianlıq doqmaları və dini idarəciliyi ilə bağlı termin və frazeologizmləri (abbot, church, Christendom, Christian man, və s. qeyd edə bilərik.

And they reached home, and the good queen, their mother, and Burd Ellen never went round a church widdershins again. [1]; I smell the blood of a Christian man [1]; The queen would not christen the boy till the king came back, and she said, “We will just call him Nix Nought Nothing until his father comes home. [2]. Sonuncu nümunədə biz, “xaç suyuna çəkilməsi” ritualı ilə bağlı ifadəni müşahidə edirik ki, bu da monoteist – İbrahimî xristian və İslam dinlərinin terminolojiyasının fərqlərini təmin edən məqamlardan birinə dini rituallara söykənan müxtəlifliyi nümayiş etdirir. İstər Azərbaycan, istər ingilis xalq nağıllarının dilində “Inam” metakonseptinin müqayisəli təhlili burada qohum və ya qonşu dillərlə müəyyən əlaqənin olması, və ya on azından genetik, linqvokulturoloji ortaqlıqdan doğan korrelyasiyaların yer almasını səyləməyə əsas verir. Belə ki, A.A.Piçuqinanın da qeyd etdiyi kimi, Britaniya yarımadası ərazisində yaşayan xalqların inanclarının, mifologiyasının təsiri ingilis linqvokulturologiyasında bir növ subsrat təsirinə yol açmışdı. Belə ki, əslində bir çox ingilis xalq nağılları ya kelt mifologiyasına istinad edir, ya da bilavasitə şotland, irland xalq nağıllarının anglosaksonlaşmış variantı kimi ortaya çıxır [4; s.12].

Xatırladaq ki, ingilis folklor mətnlərinə istinadən ikidinliliyin verbal təzahür formalarını müqayisəli şəkildə izləmiş dilçilər aşağıdakı xronoloji-mərhələli fərqləndirməni təklif etmişlər: 1) adstrat mərhələsi: Britaniya ərazisində həm bütürastlıq, həm də xristianlığın müştarık şəkildə var olması və qarşıqliqlı təməs mərhələsi; 2) substrat mərhələsi: dinlərdən birinin, konkret olaraq, ingilis folklor mətnlərinə nəzərən, məhz, bütürəstliyin, xristianlıqla nəzərən, subordinativ duruma “düşməsinin” başlanğıcı mərhələsi; 3) superstrat mərhələsi: dinlərdən birinin digəri üzərində dominantlığının şəksiz və birdəfliklə təsbiti mərhələsi [5]. Məsələn, məlumdur ki, “**Childe Rowland**” nağılı ilk dəfə şotland folklor nümunəsi kimi qeydə alınmış, sonradan Jacobsun toplumsuna ingilis xalq nağılı kimi müəyyən dəyişikliklərlə daxil edilmişdi [6]. Bu mənəda təsadüfi deyil ki, kelt mifologiyası, o cümlədən kelt inanc sistemi ingilis xalq nağıllarında öz təzahürünü tapmışdı ki, bu sıradə məhz, daha once izlədiyimiz dil faktalarını: eflər (pərilər), cadugörərlə (o cümlədən, Merlin) bağlı söz və ifadələri, habelə Luciferin “antroponikləşməsini” qeyd edə bilərik. Azərbaycan xalq nağıllarının dilinin ümumtürk konseptsferası, xüsusilə də “Inam” konseptinin reallaşma mexanizmlərinin müxtəlifliyi fonunda dəyərləndirək, burada ortaq türk, İslam dini termin və ifadələrinin izlənildiyini təsbit edə bi-

lərik (müqayisə üçün türk quranizm-frazeologizmləri ilə bağlı daha ətraflı bax: [7; s.69-78]). Bu sırasda biz, həmçinin ümmümtürk teonimi olan və bilavasitə Tanrıçılıq (Tenqri) dini inancı sistemində söykənən Tanrı teoniminin yetərinə yüksək işlənmə tezliyinə diqqət çəkə bilişik: *Bir Tanrı bəxtəvəri gəlib xalqın üstüne gül səpdi, bizim üstümüzə də kül. İndi də gözlərimizi təmizləyə bilməmişik.* [8]. Konkret olaraq, Tanrı bəxtəvəri ifadəsi ilə bağlı onu da qeyd edək ki, müasir Azərbaycan ədəbi dili üçün arxaiklaşmış olan bu frazeologizm variantının əvvəzinə, hal-hazırda dilimizdə *Allahın bəxtəvəri* ifadəsindən istifadə edilməkdədir. (bax: “*baxtı gətirən, tale hər zaman üzüñə gülən, Allahın sevimli bəndəsi*” mənasında [9]. Burada da biz, Azərbaycan frazeoloji sistemi üçün xarakterik olan **Allah(in)+isim** daxili strukturlu (məsələn: *Allah adəmi, Allahın fəğıri, Allahın heyvanı, Allahın (verən) günü və s.)* frazeoloji modeli ilə qarşılaşıraq. Həmin model əsasında yaranmış frazeologizmlərin Allah/Tanrı komponent variantlılığı bu teonimlərin korrelyasiya potensialının yüksək olamasına dələlat edir. Bu modeldən inisial formalarda geniş şəkildə istifadə edilirdi. Belə ki, “Kəsik baş”, “Naxırçı”, “Göygəl Fatma” nağillərində: “*Biri varydı, biri yoxuydu, Allahın bəndəsi çoxuydu.*” Və ya “Naşükür qız” nağılında olduğu kimi, bu frazeologizmin cəm kateqoriyası formantlı variantının yer aldığı (*Biri varılmış, biri yoxılmış, Allahın bəndələri çoxuymuş.*) inisial formallarına təsadüf edilir [10].

Artıq qeyd etdiyimiz kimi, Azərbaycan xalq nağillərinin dilində həm İslama əsasən, ərəb dilindən mənimşənilmiş teonim, həm də ümmümtürk teoniminin eyni mətn, eyni kontekst çörçivəsində paralel işlədilmiş halları müşahidə edilir. Bu da ilk növbədə həmin teonimlərin yer aldığı ifadədə əks olunmuş intensiyanın (məsələn, xahiş nitq aktının illokutiv semantikasının) intensivləşdirilməsinə xidmət edirdi. *Gəl sən Allaha bax, Tanrıya bax, məni öldürmə* [11]. Xatırladıq ki, *Sən Allaha bax // Sən Tanrıya bax* frazeologizmləri müasir Azərbaycan dilində daha lokonik formada işlənən və mösət üslubunda yetərinə yüksək işlənmə tezliyi nümayiş etdirir **Sən Allah** frazeologizminin praformasını təşkil edir. Qeyd edək ki, nağıl və dastanlarımızın dilinə istinadən tərtib edilmiş frazeologizmlər lügətində, N.Seyidəliyev bu frazeologizmin “yalvarış, rica bildirdiyini” qeyd edir. Dilçi izahının təsdiqi kimi, “Şah oğlu Bəhrəmən nağılı”ndan aşağıdakı iqtibası təqdim edir: “*Sən Allah mənə dəymə, vaxtında sənə lazım olacağam*” [17, s.214]. Digər nağillərdə da biz, həmin frazeologizmin ellipsisə uğramış lakonik variantına təsadüf edirik: ... – *Sən Allah, məni anamın yanına apar, onu görüm, yənə qayıdaq.* [18]. Lakin müqayisə üçün deyək ki, arxaik forma daha yüksək işlənmə tezliyi nümayiş etdirir.

Kişi deyir: – Ay arvad, Allaha bax, Tanrıya bax, quş da çarix geyərmi? [19]; *Şəftən ərz elədi ki: – Ay usta, tanrı səndən razi olsun* [20].

Xatırladıq ki, qədim türklərin istinad etdiyi “Tanrıçılıq/Tenqriçilik” inanc sistemi, əslinde öz mahiyyəti etibarı ilə monoteist din elementlərini ehtiva etməklə yanaşı, bəzi tədqiqatçılara görə, bütövlükdə dünyagörüşü sisteminə formalasdırırdı [21]. Bu mənada Azərbaycan xalq nağillərinin dilində bir çox halda Allah teoniminin semantik mövqeyində onun **Tanrı** teonimi tərəfindən asanlıqla əvəzlənə bilməsi təkcə terminoloji parallellizmdən deyil, eləcə də Tenqriçiliyin İslamlı müəyyən ortaq cəhətlərinin olmasına və bu ortaq cəhətlərinin əsrlər öncədən, müsəlman olan Azərbaycan dili daşıyıcıları tərəfindən təsbit edilmişən anlamına görəlir. Məsələn, eynilə ərəb mənşəli teonim kimi, ümmümtürk **Tanrı** teonimi də Azərbaycan xalq nağillərinin inisial formullarının yaradılmasında aktiv iştirak etmişdi: *Biri var idi, biri yoxdu, tanrı var idi, bəndəsi çox idi.* [22]. Müqayisə edək: *Biri vardi, biri yoxdu, Allah vardi, şəriki yoxdu* [23].

Analoji hal dilimizdə yüksək işlənmə tezliyi ilə seçilən teonim komponentli frazeoloji vahidlərlə də baş verir. Məsələn, dilimizdə Azərbaycan linqvokulturoloji mühiti üçün xarakterik olan qonaqqarşılma ritual ifadələrindən sayılan, yəni bir növ frazeorefleks mövqeyində çıxış edən: *Allaha da qurban olum, qonağına da ifadəsinə nəzər salaq.*

Çıraxlı İsanın nənəsi dedi: – Ay bacı, Allah'a da qurban olum, qonağına da, buyur içəri. [24]. Nağıllarımızda həmin frazeologizmin Tanrı komponentli variantına da təsadüf edilir: *Qarı cavab verdi: – Tanrıya da qurban olum, qonağına da* [25].

Onu da qeyd edək ki, müasir Azərbaycan dilində sonucu variant demək olar ki, arxaiklaşmışdı. Bundan başqa, **Allah yar olsun** ifadəsinin də **Tanrı** teonim komponentli variantı ilə müvazi işləkliyi müşahidə olunur: *Sən get, Tanrı yar olsun* [26]; *Devin bir bərk yüyürən atı var, onu minərik, bəlkə Allah yar oldu, dev bizi tuta bilmədi* [27].

Maraqlıdır ki, bəzi tədqiqatçılar bu inanc sisteminin əsl monoteizmdəki İlahi Qüvvə sakrallığının səviyyəsindən daha aşağı səviyyədə “mütqəddəsləşdirmə” ortaya qoyduğunu, hətta bununla da bir növ, A.A.Kodarın sözləri ilə desək, “monoteist ateizmi” [28] təcəssüm etdiriyini də vurgulamışlar. Bu məqam məhz, **Tanrı** və **Allah** sözlərinin işlənmə mövqelərində də özünü göstərməkdədir. Belə ki, Azərbaycan frazeoloji sistemində **Tanrıya təpik atmaq**/**Tanrısına təpik atmaq** ifadəsi yer aldığı halda, bilavəsi İslam termini olan **Allah** teoniminin iştirakı ilə bu ifadənin istifadəsi qeyri-mükündür. Xatırladaq ki, **tanrıya təpik atmaq** peyorativ anlamlı frazeologizmi “naşükür, nankor olmaq, qudurmaq; ~ ciziğindan çıxmaq, yolunu azmaq, həddini aşmaq” mənasını ifadə edir [29]. Lakin, Azərbaycan xalqının dünyasının dil mənzərasında Allahan sakrallığı, toxunulmazlığı, belə bir kinayəli, peyorativ məzmunlu ifadədə obyekt kimi işlənilə bilməməsi məhz, İslam teonimin istifadəsinə tabu qoydur. Maraqlıdır ki, Azərbaycan xalq nağıllarının dilində həmin Tanrı teonimin semantik mövqeyində evfemizmin istifadəsi hallar müşahidə olunur: *İndi mənnən saa amanat, nə bədə baxdı-na təpik atasan, onda işin düz gətirmiyəjək* [30].

Azərbaycan nağıllarında “Islam” konseptinə daxil olan, lakin mahiyyət etibarən sərf müsəlman dini, tarixi, mədəni-intellektual irlərinə aid olamayan anlayış və presedent onimlərlə də qarşılaşıraq. Bu sıradə Azərbaycan xalq nağıllarının dilində xatırladılmış səviyyəsinə görə ön plana çıxan Süleyman Peyğəmbər presedent onimini xüsusişlə qeyd edə bilərik. *At Süleyman peyğəmbərin adını eşitçək dayandı* [31]; – *Süleyman peyğəmbərin eşqinə, məni apar Pərilər vilayətinə* [32]; *Dedi: – Xəlçə, Süleyman peyğəmbər eşqinə, ol Sumanın qapısında* [33]. İşlənmə tezliyinə görə, İslam dinini yaymaq üçün göndərilmiş Peyğəmbərin – Məhəmməd Peyğəmbərin presedent onimindən daha üstün leksik-statistik göstərici nümayiş etdirən bu presedent oniminin özü “Islam” makrikonseptinə daxil olmaqla bərabər, xalq nağıllarımızın konseptsferasında müstəqil mikrokonsept də formalasdırılmışdır. Həmin mikrokonseptə bilavəsi “Süleyman Peyğəmbər” presedent onimindən başqa, “*Süleyman Peyğəmbəri üzüyü*”, “*Süleyman Peyğəmbəri üzüyünün naxısı*”, “*Süleyman Peyğəmbərin başının çıqqası*” və s. bu kimi ifadələri, habelə həmin anlayışlarla bağlı olan freym-ssenarilər də daxildir. Maraqlıdır ki, bəzi məqamlarda Məhəmməd Peyğəmbərin adının zikr edilməsinə tabu ilə qarşılaşıraq ki, bu da əslində monoteist dinlər üçün xarakterik olan ortaq cəhət sayla bilar. Hind-Avropa dillərində teonim və demonimlərin evfemikləşməsini prosesini araşdırılmış Y.M.Černikovanın qeyd etdiyi kimi, məhz, tez-tez zikr edilmənin qarşısının alınması üçün bu dillərdə Isa Peyğəmbər teoniminin *Jeez, Gee Jeepeeii cheesy, G, jemmy, ginger* “alternativləri” formalasmışdır [13]. Bu mənada təsadüfi deyil ki, bəzi məqamlarda Azərbaycan xalq nağıllarının dilində Məhəmməd Peyğəmbərin adı “ixtisar edilir”.

– *Nisə, gal Allah yolu ilə, peyğəmbər şəriəti ilə get mənə!*

Nisə razı olub kəbinini kəsdirdi (“Ceyranın nağılı”). Burada tabii ki, Məhəmməd Peyğəmbər nəzərdə tutulur. Lakin qeyd etdiyimiz məlum fakultativ tabu “rejimino” uyğun olaraq, onun adının tez-tez zikr edilməsi məqbul sayılımadığından və on əsasi bu ifadə kontekstində müsəlmanlar üçün Allahan elçisinin məhz, Məhəmməd Peyğəmbər olmasının yəqinliyi fonunda onun adının təkrar dağıqlaşdırılmasına ehtiyac qalmadığından həmin “daşlaşmış” ifadədə teonimim antroponim ixtisar edilir. Azərbaycan xalq nağıllarının dilində “Islam” konseptinə daxil olan bir çox digər terminlərin istifadəsini, habelə “Dini kəbin” freym-ssenarilərinin reallaşmasını (**Allah yolu ilə, peyğəmbər şəriəti ilə** – ifadəsi məhz bu intensiyaya xidmət edir) izlayırıq.

“Islam” konseptinə daxil olan bəzi leksik vahidlər xüsusişlə yüksək işlənmə tezliyi ilə seçilir ki, bu sıradə biz, **molla**, **kəbin**, **Quran**, **qazi**, **namaz** (o cümlədən, **sünh namazı**) və s. bu kimi dini anlayışları əhatə edən leksik vahidləri qeyd edə bilərik. Onu da qeyd edək ki, xalq nağıllarının dilində bilavasitə “Quran” iqtibası olan və ərəbcədəki orijinal mətnə istinad edən, habelə ərəb dilindəki izafət strukturuna uyğun şəkildə mənimmsönlmiş ifadələr də işlədirilir.

Yekun olaraq, onu qeyd edə bilərik ki, istər Azərbaycan, istər ingilis xalq nağıllarının dilinin müqayisəli təhlili bu mətnlərin leksik-frazeoloji inventarının dil daşıyıcılarının etno-kulturoloji, etnomental kimliyinə uyğun şəkildə tərtibləndiyini; habelə özündə həmin xalqların tarixi ilə bağlı, xüsusişlə də dini inancları ilə əlaqədar çoxsayda informativ yüksək leksik vahidləri ehtiva etdiyini əyani şəkildə ortaya qoyur.

Ədəbiyyat:

1. Childe Rowland <https://www.gutenberg.org/files/7439/7439-h/7439-h.htm>
2. Nix Nought Nothing <https://www.gutenberg.org/files/7439/7439-h/7439-h.htm>
3. Пичугина А.А. Влияние кельтской мифологии на английские лексические цветообозначения // Научно-теоретический журнал Вестник ВУИТ Волжского Университета им. В.Н. Татищева Серия «Гуманитарные науки и образование» Выпуск 8. Тольятти 2011. С. 80-84. <https://cyberleninka.ru/article/n/vliyanie-keltskoy-mifologii-na-simvoliku-angliyskih-lexicheskikh-tsветообозначений>
4. Пичугина А.А. Влияние кельтского элемента мифологической культуры Британских островов на символику английских лексических цветообозначений, Автореф диссер..канд. филол.наук., Самара-2012, 25 с.
5. Королева Е.П. Двуверие и проблема авторства древнеанглийской поэмы «Беовульф» // Вестник МГТУ им. М.А. Шолохова, серия филологические науки. 2013 № 1. – с. 37-46 <https://cyberleninka.ru/article/n/dvoeverie-i-problema-avtorstva-drevneangliyskoy-poemu-beovulf>
6. Joseph Jacobs. XXI. Childe Rowland <http://www.e-reading-lib.com/chapter.php/102770/68/joseph-jacobs-english-fairy-tales.html>
7. Покровская И. Турецкая фразеология и паремиология коранического происхождения как фрагмент языковой картины мира // KARADENİZ (Black Sea-Черное Mope) Yıl 5 Sayı 17. S.69-78 <https://dergipark.org.tr/tr/download/article-file/155294>
8. Bacı və qardaş <http://www.nagillar.az/article/a-202.html>
9. Allah // Азербайджанско-русский словарь <https://obastan.com/allah/577654/?l=ru>
10. <http://www.nagillar.az/article/>
11. “Yusiflə Sənubər” nağılı <http://www.nagillar.az/article/a-172.html>
12. Qara ilan <http://www.nagillar.az/article/a-244.html>
13. <http://www.nagillar.az/article/a-235.html>
14. Reyhanın nağılı <http://www.nagillar.az/article/a-205.html>
15. İskəndər zülqərneyn <http://www.nagillar.az/article/a-179.html>
16. Üç şahzadə <http://www.nagillar.az/article/a-42.html>
17. Seyidəliyev N.F. Frazeologiya lüğəti. (Azərbaycan dastan və nağıllarının dili əsasında), Bakı: Çıraq, 2004, – 272 s.
18. “Təpəgöz” nağılı <http://www.nagillar.az/article/a-247.html>
19. Hillilimnən güllülüm <http://www.nagillar.az/article/a-186.html>
20. “Axvay” nağılı <http://www.nagillar.az/article/a-9.html>
21. Аюпов Н.Г. Тенгрианство как религиозная система, автор. диссер..канд.фил.наук, Алматы, <http://cheloveknauka.com/tengrianstvo-kak-religioznaya-sistema>
22. Noxudu keçəl <http://www.nagillar.az/article/a-55.html>

23. Quş dili bilən İsgəndər <http://www.nagillar.az/article/a-207.html>
24. Çarixlı İsa <http://www.nagillar.az/article/a-226.html>
25. Nuşapəri xanımın nağılı <http://www.nagillar.az/article/a-79.html>
26. Barxudarın baxtı” nağılı <http://www.nagillar.az/article/a-32.html>
27. Yetim İbrahim və sövdəgər <http://www.nagillar.az/article/a-200.html>
28. Kodar A.A. Тенгрианство в контексте монотеизма // Информационный гуманитарный портал «Знание. Понимание. Умение». 2008. № 1(2). [http://www.zpu-journal.ru/e-zpu/1\(2\)/Kodar/](http://www.zpu-journal.ru/e-zpu/1(2)/Kodar/)
29. Tanrisına təpik atmaq // Azərbaycan dilinin frazeologiya lüğəti https://obastan.com/TANRISINA_%20T%C6%8FP%C4%80K%20ATMAQ/915971/?l=az
30. Naşükür qız <http://www.nagillar.az/article/a-195.html>
31. “Hazarandastan bülbüllü” nağılı <http://www.nagillar.az/article/a-43.html>
32. “Gül və canavar” <http://www.nagillar.az/article/a-240.html>
33. Güл sumana neylədi? <http://www.nagillar.az/article/a-18.html>

S.M.Мирзаева

Метаконцепт «Вера/Верь» в языке английских и азербайджанских народных сказок
Резюме

В статье исследуется метаконцепт «Вера/Верь» в языке английских и азербайджанских народных сказок. В рамках статьи исследуются механизмы реализации данного понятия, лексико-фразеологический инвентарь. Сравнительный анализ языка азербайджанских и английских народных сказок наглядно показывает, что лексико-фразеологический инвентарь этих текстов составлен в соответствии с этнокультурной, этноментальной идентичностью носителей языка, а также содержит в себе множество информативно заряженных лексических единиц, связанных с историей этих народов, особенно с их религиозными верованиями.

S.M.Mirzayeva

Metaconcept “Inam/Inan” in English and Azerbaijani folk tales
Summary

The article examines the metaconcept “faith/faith” in English and Azerbaijani folk tales. Within the framework of the article, the mechanisms of realization of this concept, the lekisk-phraseological inventory are investigated. A comparative analysis of the language of both Azerbaijani and English folk tales clearly reveals that the lexical-phraseological inventory of these texts is compiled in accordance with the ethnoculturological and ethnomental identity of the language carriers, as well as contains many informative loaded lexical units related to the history of these peoples, especially their religious beliefs.

Rəyçi: filol.e.d., prof. H.M.Zərbəliyev

Redaksiyaya daxil olub: 16.05.2023